

*Təhsil Nazirliyinin
01.07.2008-ci il tarixli
840 sayılı əmri ilə
təsdiq edilmişdir.*

**Texniki peşə təhsili müəssisələrində imtahanların aparılması,
şagirdlərin kursdan kursa keçirilməsi və
buraxılışı haqqında**

T Ə L İ M A T

I. Ümumi müddəalar

1. Peşə təhsili müəssisələrində imtahanlar mövcud tədris planlarında göstərilən fənlərdən keçirilir. Digər fənlərdən şagirdlər yekun «kafi», «yaxşı», «əla» qiymətlər əsasında yuxarı kursa keçirilirlər.

Ən çoxu 2 fəndən «qeyri-kafi» qiymət alan şagirdlər yuxarı kursa şərti keçirilir. Onlara yay tapşırığı verilir. Yay tapşırığını yerinə yetirməyən şagird kursda saxlanılır.

2. Buraxılış qruplarında istehsalat təcrübəsindən əvvəl tədris planlarında göstərilmiş nəzəri təlim fənlərindən imtahan keçirilir.

Dövlət buraxılış imtahanları tədris prosesinin son mərhələsi olub şagirdlərin seçdikləri peşə üzrə ixtisas səviyyəsini (dərəcə, sinif, kateqoriya) və müstəqil işə hazırlığını müəyyənləşdirmək məqsədi ilə istehsalat təcrübəsindən sonra keçirilir.

3. Fənlər üzrə yarımillik və illik qiymətlər dərş məşğələlərinin qurtarmasına ən azı 5 gün qalmış cari qiymətlərin əsasında müvafiq fənn müəllimləri və istehsalat təlimi ustaları tərəfindən çıxarılır.

4. Peşə liseylərində əsas təhsil bazasında orta təhsil alan şagirdlər ümumtəhsil fənlərindən imtahanları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq təlimat və qaydalara uyğun

olaraq üçüncü kursda verirlər.

5. Şagirdlərin kursdan kursa keçirilməsi, imtahanlara buraxılıb-buraxılmaması, yay tapşırığı alması, təkrar kursda saxlanması məsələləri pedaqoji şuranın müvafiq qərarı ilə tənzimlənir.

6. Şagirdlərin imtahanlara buraxılmaması, yay tapşırığı alması, kursda saxlanması haqqında məlumat 3 gün ərzində onların valideynlərinə (yaxud onları əvəz edən şəxslərə) yazılı şəkildə çatdırılır.

II. İmtahanlara hazırlıq

7. Nəzəri təlim fənlərindən qruplar üzrə imtahan komissiyaları direktorun əmri ilə imtahanların başlanmasına 1 ay qalmış yaradılır.

8. Peşə–ixtisas üzrə nəzəri təlim fənlərindən imtahan komissiyalarının sədrləri, bir qayda olaraq, peşə təhsili müəssisəsinin direktoru, onun müavinləri və ali təhsilli baş usta olur.

Qrupda imtahan aparan fənn müəllimi (direktor, onun müavinləri, tədris hissə müdiri və baş usta) bu fənn üzrə həmin qrupda imtahan komissiyasının sədri ola bilməz.

Zəruri olduqda (qrupların sayı çox olduqda) peşə təhsili müəssisəsinin qabaqcıl müəllimləri də imtahan komissiyasının sədri təyin edilə bilərlər.

9. Dövlət buraxılış imtahan komissiyasının tərkibinə peşə təhsili

müəssisəsinin direktoru, onun müavinləri, tədris hissə müdiri, baş usta, müvafiq qrupun istehsalat təlimi ustası və ixtisas fənn müəllimi, işəgötürən müəssisə və təşkilatın nümayəndəsi daxil edilir.

Dövlət buraxılış imtahan komissiyasının sədri (onu əvəz edə biləcək şəxs) Təhsil Nazirliyi tərəfindən təyin edilir.

Peşə təhsili müəssisələrini bitirən şagirdlərə Dövlət buraxılış imtahan komissiyasının qərarı ilə müvafiq təhsil haqqında sənəd verilir.

10. Xüsusi idarələr və təşkilatların nəzarətində olan obyektlərdəki işlərlə əlaqədar olan peşələr (yükqaldıran kranların maşinisti, elektrik qaldırıcılarının (liftlər) quraşdırıcı çilingəri, elektrik stansiyalarının növbətçisi və.s) üzrə dövlət buraxılış imtahan komissiyasının tərkibinə nəzarətçi müəssisənin nümayəndəsi də daxil edilir.

11. Peşə-ixtisas fənləri üzrə imtahanlar fənn müəllimləri tərəfindən hazırlanmış, direktor tərəfindən təsdiq edilmiş biletlər üzrə şifahi aparılır.

Dövlət buraxılış imtahanları peşə hazırlığına qoyulan tələblərə (peşə standartlarına) uyğun, fənn proqramları əsasında tərtib edilmiş və direktor tərəfindən təsdiq olunmuş biletlər və peşəsindən asılı olaraq sınaq işi əsasında aparılır.

Direktor tərəfindən təsdiq edilməzdən əvvəl imtahan biletləri və sınaq işlərinin siyahısı metodiki şurada baxılır. İmtahan biletləri imtahanların

başlanmasına 2 ay qalmış hazırlanır.

12. İmtahan materialları: məsələ və misallar fənn müəllimləri tərəfindən hazırlanır, fənn metodbirləşmələrində (metodkomissiyalarında) baxılır və direktor tərəfindən imtahanların başlanmasına azı 10 gün qalmış təsdiq edilir.

Həmin materiallar direktorda saxlanılır və məxfiliyi təmin olunur.

13. Paralel qruplar üçün imtahan biletlərinə əlavələr müxtəlif variantlarda tərtib olunur. Üç və daha çox tədris qrupu üçün iki variantdan istifadə edərək üçüncü variantın hazırlanmasına icazə verilir.

14. İmtahanlar peşə təhsili müəssisəsi direktorunun təsdiq etdiyi imtahan cədvəli üzrə aparılır. Cədvəldə hər qrupda gündə yalnız bir imtahan aparılması nəzərdə tutulur. Həmin cədvəl mühəndis-pedaqoji işçilərin, şagirdlərin və valideynlərin tanış olması üçün imtahanların başlanmasına ən azı on gün qalmış imtahan guşəsində asılır.

15. Dövlət buraxılış imtahanlarına hazırlıq məqsədi ilə tədris istehsalat işləri üzrə direktor müavininin rəhbərliyi altında istehsalat təcrübəsi zamanı şagirdlərin görəcəyi ixtisas (sınaq) işlərinin peşələr üzrə siyahısı tərtib edilir, istehsalat təcrübəsi keçirilən müəssisə və təşkilatların istehsalat sahələrinin rəhbərliyi ilə razılaşdırılır, metodiki şurada müzakirə olunur, peşə təhsili müəssisəsinin direktoru tərəfindən təsdiq edilir.

16. İxtisas (sınaq) istehsalat işi istehsalat təcrübəsinin son ayında dövlət buraxılış imtahan komissiyasının nəzarəti altında yerinə yetirilir.

17. İxtisas (sınaq) istehsalat işləri üçün seçilən işlər və məmulatlar peşə xarakteristikasına və qüvvədə olan texniki tələblərə uyğun olmalıdır.

18. Kənd təsərrüfatı, inşaat, dağ-mədən mexanizatoru, kompyuter, maşın və mexanizmlərə xidmətlə əlaqədar olan peşələr üzrə (traktorçu-maşinist, kran və ekskavator maşinisti, kompyuter operatoru və.s) ixtisas (sınaq) istehsalat işlərinin tərkibinə müvafiq maşın, texnika və aqreqatların verilmiş iş rejimi üzrə sazlanması, nizamlanması, işə hazırlanması, təmiri, onlara texniki xidmət və.s praktiki işlər daxil edilir.

19. Qarışıq peşələr üzrə təhsil alan şagirdlər ixtisas (sınaq) istehsalat işlərini hər peşə və ixtisas üzrə ayrılıqda yerinə yetirirlər.

20. Peşə hazırlığı fənlərindən (o cümlədən istehsalat təlimindən) «əla» qiymətləri olan, istehsalat təcrübəsi tapşırıqlarını müntəzəm yerinə yetirən şagirdlərə müvafiq qaydada nəzərdə tutulmuş ixtisas səviyyəsindən yüksək, mürəkkəb işlər həvalə edilə bilər.

21. İstehsalat təlimi ustaları baş ustanın (belə ştat olmadıqda tədris-istehsalat işləri üzrə direktor müavininin) rəhbərliyi altında, istehsalat təcrübəsi aparılan müəssisənin müvafiq işçiləri ilə birlikdə şagirdlər tərəfindən ixtisas (sınaq) istehsalat işlərinin yerinə yetirilməsi üçün lazım

olan maşın və avadanlığı, iş yerlərini, materialları, alətləri, pəstahları, tələb olunan çertyojları, texnoloji xəritələri, quraşdırıcı sxemlərin yerinə yetirilməsinin texniki şərtlərini (naryadları) və digər texniki sənədləri vaxtında hazırlayır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının, sanitariya-gigiyena tələblərinin və normalarının gözlənilməsini təmin edirlər.

Şagirdlər sınaq işinin yerinə yetirilməsi şərtləri haqqında təlimatlandırılır, onlara işin məzmunu, dərəcəsi, vaxt norması və iş yeri göstərməklə naryad verilir.

22. Direktorunun əmri ilə ixtisas (sınaq) istehsalat işlərinin təşkili, keçirilməsi və qiymətləndirilməsi məqsədilə tədris-istehsalat işləri üzrə direktor müavinin rəhbərliyi altında komissiya yaradılır.

Komissiyaya şagirdlərin yerinə yetirdikləri ixtisas (sınaq) istehsalat işlərini qəbul edir, naryadlar üzrə faktiki sərf olunan vaxtı qeydə alır və təsdiq edir. Yerinə yetirilən işlərin texniki tələblərə uyğunluğu sexin (sahənin) texniki nəzarət şöbəsi tərəfindən müəyyənləşdirilir.

İxtisas (sınaq) istehsalat işinin yerinə yetirilməsinə sərf olunan vaxt müəyyənləşdirilərkən şagirdlərdən asılı olmayan boşdayanma vaxtı nəzərə alınmır.

23. Şagirdlərin ixtisas (sınaq) istehsalat işləri qiymətləndirilərkən

tapşırığın son nəticəsi (keyfiyyəti, vaxt normasına əməl edilməsi, təhlükəsizlik texnikası qaydalarının və sanitariya-gigiyena tələblərinin gözlənilməsi və.s), habelə iş üsulunun düzgün yerinə yetirilməsi, qabaqcıl iş metodlarının tətbiqi, avadanlığın sazlanması və nizamlanması, alətlərdən düzgün istifadə edilməsi, işin planlaşdırılması və yerinə yetirilməsi, iş yerinin təşkili, elektrik enerjisinə və materiallara qənaət edilməsi və.s üzrə bacarıq və vərdişlər nəzərə alınır.

24. Komissiya tərəfindən istehsalat sahələrinə və avadanlıqlara maşın, aqreqat, kompyuter, qurğu sistemlərinə və s. xidmətlə əlaqədar peşə və ixtisaslar, həmçinin sınaq işinin konkret məzmununu müəyyən etmək mümkün olmayan digər peşə və ixtisaslar üzrə şagirdlərin ixtisas dərəcəsi istehsalat təcrübəsi prosesində onların əldə etdikləri istehsalat göstəricilərinə əsasən müəyyənləşdirilir.

25. İstehsalat təlimi ustası hər bir şagird üçün istehsalat təcrübəsi keçirilən müəssisə və təşkilatdan istehsalat xasiyyətnaməsi (əlavə olunur) alır, bütün fənlərdən şagirdlərin yekun qiymət cədvəlini (əlavə olunur) hazırlayır, yerinə yetirilmiş işlərin uçotuna dair gündəlikləri toplayır, ixtisas (sınaq) istehsalat işlərinin naryadlarını müəssisənin texniki-nəzarət şöbəsinin rəyi ilə birlikdə və şagirdlərin hazırlığını səciyyələndirən digər materialları dövlət buraxılış imtahanlarının başlanmasına 3 gün qalmış tədris istehsalat

işləri üzrə direktor müavininə təqdim edir.

26. İmtahanların başlanmasına qədər şagirdlərin yığıncağı keçirilir, onlar imtahanların təşkili və keçirilməsi qaydaları barədə təlimatlandırılırlar.

III. Şagirdlərin imtahanlara buraxılması

27. Nəzəri təlim fənlərindən imtahanlara bütün fənlərdən müsbət illik, həmçinin ən çoxu iki fəndən «qeyri-kafi» illik qiyməti olan şagirdlər buraxılırlar.

Üç və daha çox fəndən illik «qeyri-kafi» qiyməti olan şagirdlər nəzəri təlim fənlərindən imtahanlara buraxılmırlar.

İmtahan keçirilən bir-iki nəzəri təlim fənnindən illik qiyməti «qeyri-kafi» olan şagirdlər həmin fənn (fənlər) üzrə imtahana buraxılmırlar.

Dövlət buraxılış imtahanlarına tam kursu bitirmiş, bütün nəzəri təlim fənlərindən, istehsalat təlimi və istehsalat təcrübəsindən müsbət yekun qiyməti olan şagirdlər buraxılırlar.

28. Əsas təhsil bazasında orta təhsil alan şagirdlər ümumtəhsil fənlərindən imtahanlara buraxılmadıqda və ya həmin imtahanları verə bilmədikdə onlar istehsalat təlimi və təcrübəsi də daxil olmaqla qalan fənlərdən müsbət yekun qiymət aldıqda dövlət buraxılış imtahanlarını verə bilirlər.

Həmin şagirdlər dövlət buraxılış imtahanlarından müsbət qiymət alarsa onlara dövlət buraxılış komissiyasının qərarı ilə öyrəndikləri ixtisas göstərilməklə müvafiq təhsil sənədi verilir.

29. Şagirdlərin istehsalat təlimindən yekun qiymətləri onların illik və istehsalat təcrübəsi qiymətləri əsasında çıxarılır.

30. İstehsalat təcrübəsində iştirak etməyən, istehsalat təlimi və istehsalat təcrübəsindən «qeyri-kafi» qiyməti olan şagirdlər dövlət buraxılış imtahanına buraxılmırlar.

IV. Peşə təhsili müəssisələrində imtahanların aparılması

31. İmtahanlarda şagirdlərə bədii əsərlərdən, xəritələrdən, cədvəllərdən statistik məlumat kitabçalarından, mikrokalkulyatorlardan, laboratoriya avadanlığından istifadə etməyə icazə verilir.

32. Şagirdlərin imtahanlarda dərslik, tədris materialları və icmallardan (konspekt) istifadə etməsinə icazə verilmir.

33. İmtahanda yazı işlərini yerinə yetirmək və şifahi imtahan biletləri üzrə suallara hazırlaşmaq üçün şagirdlərə üzərində peşə təhsili müəssisəsinin şampı olan vərəqlər verilir.

34. İmtahan zamanı komissiyanın sədri və üzvləri sədr tərəfindən müəyyən olunmuş qaydada növbə ilə 10-15 dəqiqə tənəffüs edə bilirlər. Zəruri hallarda sədr müvəqqəti olaraq öz səlahiyyətlərini imtahan

komissiyasının üzvlərindən birinə həvalə edə bilər.

35. Nəzəri təlim fənlərindən imtahan komissiyasının sədri və ya üzvlərindən biri imtahana gəlmədikdə o, direktorun (onu əvəz edən şəxsin) əmri ilə əvəz olunur.

36. İmtahan verən şagird bileti şəxsən götürür. Hazırlaşmaq üçün ona 15-20 dəqiqə vaxt verilir.

37. Şagirdə ikinci bilet götürməyə icazə verilir. Bu halda qiymət bir bal aşağı salınır.

38. İmtahan aparılan fəndən yekun qiymət şagirdin həmin fənn üzrə yarımillik, illik və imtahan qiymətləri əsasında onun faktiki biliyini əks etdirməklə çıxarılır.

İmtahan aparılan fəndən yekun qiymət imtahan qiymətindən yuxarı ola bilməz.

İmtahanda “qeyri-kafi” qiymət alan şagirdlərə həmin fəndən müsbət yekun qiymət çıxarıla bilməz.

İmtahan və yekun qiymətləri nəzəri təlimin uçotu jurnallarına, ümumi qiymət cədvəlinə və şagirdin müvəffəqiyyət kitabçasına köçürülür.

39. İmtahan qurtardıqdan sonra şagirdlərin protokola yazılmış qiymətləri onlara elan edilir.

40. İmtahanlarda şagirdlərin biliyinin qiymətləndirilməsi ilə əlaqədar

komissiya üzvləri arasında fikir ayrılığı olduqda məsələ adi səs çoxluğu ilə həll edilir. Çoxluğun fikri ilə razılaşmayan komissiya üzvlərinin fikri mütləq imtahan protokolunda yazılır. Komissiyanın sədri üzvlərin əksəriyyətinin fikri ilə razı olmadıqda məsələ Təhsil Nazirliyində baxılır və 10 gün ərzində qərar çıxarılır.

41. Şagirdlərin vaxtından əvvəl məktəbi bitirməsi məsələsinə istehsalat təcrübəsini ən azı 4 həftə keçdikdən sonra Təhsil Nazirliyi tərəfindən baxılır.

42. Dövlət buraxılış imtahan komissiyası şagirdlərin cavablarına, yerinə yetirilmiş istehsalat (sınaq) işlərinin nəticələrinə, habelə digər sənədlərə əsasən hər bir şagirdə qiymət yazır.

Peşə ixtisas dərəcəsi (sinif, kateqoriya) göstərilməklə peşə təhsili müəssisəsni bitirmək barədə:

a) Əsas təhsil bazasından orta təhsil alan şagirdlərə:

- orta təhsil almaqla diplom;
- orta təhsil almaqla diplom (fərqlənmə);
- diploma əlavə

b) Əsas təhsil bazasından orta təhsil almayan şagirdlərə

- peşə təhsili haqqında attestat;
- peşə təhsili haqqında attestat (fərqlənmə);

c) Orta təhsil bazasında təhsil alan şagirdlərə diplom və ya fərqlənmə diplomu verilir.

43. Üzürlü səbəbdən öz qrupu ilə imtahana gəlməyən və imtahanların gedişi dövründə peşə təhsili müəssisəsinin direktoruna yazılı ərizə ilə

müraciət edən şagirdlər imtahanları direktorun əmri ilə digər qruplarla verə bilər.

44. Peşə xarakteristikasında nəzərdə tutulmuş səviyyədən yüksək ixtisas dərəcəsi aşağıdakı hallarda verilir:

- ◆ istehsalat təcrübəsi haqqında əla rəy və yüksək dərəcənin verilməsi barədə tövsiyyəni əks etdirən istehsalat xasiyyətnaməsi təqdim edildikdə;
- ◆ istehsalat təcrübəsi barədə hesabatdan və şifahi sorğudan «əla» qiymət alan şagirdlərə;

45. Xüsusi idarələr və təşkilatlar tərəfindən nəzarət edilən obyektlərdə olan işlərlə əlaqədar peşələr üzrə təhsil almış şagirdlərə diplomla (attestatlara) yanaşı, göstərilən obyektlərdə işləməyə icazə verilən vəsiqə verilir.

46. İstehsalat təlimindən və tədris planında olan fənlərdən ən azı 75 faiz yekun qiyməti «əla», qalan fənlərdən «yaxşı» qiyməti olan, dövlət buraxılış imtahanından «əla» qiymət alan, ictimai işlərdə fəallıq göstərən şagirdlərə fərqlənmə diplomu (attestat) verilir.

47. Dövlət buraxılış imtahanları aşağıdakı hallarda verilməmiş hesab olunur:

- ◆ ixtisas (sınaq) istehsalat işi texniki tələblərə cavab vermədikdə;
- ◆ ixtisas (sınaq) istehsalat işi üçün vaxt norması yerinə

yetirilmədikdə;

- ◆ maşın, aqrekat, qurğu və yaxud istehsal sahəsində xidmətlə əlaqədar olan peşələr üzrə istehsalat təcrübəsinin son ayında müəyyən olunmuş istehsalat göstəricisinə əməl olunmadıqda;
- ◆ şagirdlər üzürsüz səbəbdən istehsalat təcrübəsini tam keçmədikdə;
- ◆ şagirdlərin peşə xarakteristikasında nəzərdə tutulmuş biliyə malik olmadığı müəyyən edildikdə.

48. İmtahanların nəticələri direktorun əmri ilə elan olunur.

49. Fərqlənmə diplomu (attestat), diplom (adi) və attestatların (adi) verilməsinin düzgünlüyü üzərində nəzarət Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

50. Dövlət buraxılış imtahanlarına buraxılmayan və yaxud onları verə bilməyən şagirdlərə müəyyən edilmiş formada arayış verilir (forma təlimata əlavə olunur).

51. İmtahan verən şagird imtahanların keçirilməsi qaydalarını kobud surətdə pozduqda, o imtahan vermək hüququndan məhrum edilir. Onun gələcəkdə imtahan verməsi məsələsi pedaqoji şurada həll edilir.

V. Şagirdlərin imtahanlardan azad edilməsi

52. Bütün fənlərdən müsbət illik qiyməti olan, istehsalat təcrübəsini

tam keçən şagirdlər səhhətinə görə tibbi komissiyanın rəyinə əsasən imtahanlardan azad edilə bilirlər.

Şagirdlər imtahanlardan Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə azad olunurlar.

53. Şagirdlərin imtahanlardan azad edilməsinə əsas verən xəstəliklər Təhsil və Səhiyyə nazirliklərinin birgə təsdiq etdiyi siyahı ilə müəyyənləşdirilir.

54. İmtahan dövründə analıq məzuniyyətində olan qadınlar imtahanlardan qadın məsləhətxanası tərəfindən verilən arayış əsasında azad edilirlər.

55. Şagirdlərin imtahanlardan azad edilməsi peşə təhsili müəssisəsinin fəaliyyət göstərdiyi rayonun poliklinikasının həkim-nəzarət komissiyası (HNK) tərəfindən verilən arayış əsasında həyata keçirilir.

56. Şagirdlərin xəstəliyə görə imtahanlardan azad edilməsi üçün peşə təhsili müəssisəsi aşağıdakı sənədləri Təhsil Nazirliyinə təqdim edir:

1. Pedaqoji şuranın qərarının surəti.
2. Həkim–nəzarət komissiyasının (HNK) möhürü ilə təsdiq edilmiş arayışı.
3. Bütün fənlərdən illik qiymətlərin cədvəli.
4. İstehsalat təcrübəsinə dair sənədlər (dövlət buraxılış imtahanı üçün).

Təhsil müəssisəsinin təqdimatı və 56-cı bənd üzrə göstərilən məktəb sənədləri direktorun imzası və məktəbin möhürü ilə təsdiq olunur.

57. Şagirdlərin imtahanlardan azad edilməsi haqqında sənədlər imtahanların başlanmasına ən azı 10 gün qalmış Təhsil Nazirliyinə təqdim edilir. Xəstəliyə görə imtahanlardan azad ediləcək şagirdlərin sənədləri göstərilən vaxtadək təqdim olunmadıqda onlar imtahanlardan azad edilmirlər.

58. Fənn olimpiadalarının və peşə müsabiqələrinin respublika turunda birinci yer tutmuş şagirdlər, həmçinin imtahanlar dövründə Dünya olimpiadalarında və digər beynəlxalq səviyyəli turnirlərdə iştirak edən şagirdlər Təhsil Nazirliyinin əmri ilə imtahanlardan azad edilə bilərlər.

59. Şagirdlərin mötəbər idman yarışlarında iştirakı ilə əlaqədar onların imtahanlardan azad edilməsi üçün imtahanların başlanmasına ən azı 10 gün qalmış Gənclər və İdman Nazirliyi yarışın keçirildiyi yer və müddət, iştirakçı şagirdlərin soyadı, adı, atasının adı, təhsil aldığı peşə təhsili müəssisəsi və kurs göstərilməklə Təhsil Nazirliyinə rəsmi məktubla müraciət etməlidir.

VI. Təkrar imtahan və məqbulların (zaçot) aparılması

60. Ən çoxu iki nəzəri təlim fənnindən «qeyri-kafi» qiymət alan

şagirdlər təkrar imtahan və məqbullara (zaçota) buraxılırlar.

61. Qeyri-buraxılış qruplarının şagirdləri təkrar imtahan və məqbulları növbəti dərslərinin başlanmasına qədər (yəni sentyabrın 15-dək) verməlidirlər.

62. Buraxılış qruplarının nəzəri təlim fənlərindən «qeyri-kafi» qiymət alan şagirdlərlə təkrar imtahan və məqbullar (zaçotlar) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş vaxtda, bu təlimata uyğun aparılır.

63. Təkrar imtahan və məqbullar qurtardıqdan sonra onların nəticələri pedaqoji şurada müzakirə edilir, şagirdlərin yuxarı kursa keçirilməsi, buraxılış qrup şagirdlərinin Dövlət buraxılış imtahanlarına buraxılması, yaxud peşə təhsili müəssisəsindən xaric edilməsi barədə qərar qəbul edilir.

64. İmtahanların təşkili və keçirilməsi haqqında hər hansı yerli təlimatdan istifadə olunması qadağandır.

65. Orta məktəb kursu üzrə ümumtəhsil fənlərindən təkrar imtahanlar Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbləri üçün müəyyən edilmiş qaydada aparılır.

66. Dövlət buraxılış imtahanlarını verməyən (arayış alan) şagirdlərin bu təlimatın III bölməsinin müvafiq tələblərini yerinə yetirdikdə dövlət buraxılış imtahanlarında təkrar iştirak etmək hüququ vardır.

67. Dövlət buraxılış imtahanını verə bilməyən (arayış alan) şagirdlər

dövlət buraxılış imtahanlarını ümumi qaydada təhsil aldığı peşə təhsili müəssisəsi direktorunun əmri ilə təkrar iki dəfə - növbəti iki ildə verə bilərlər.

**Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsi**

**Təhsil Problemləri İnstitutunun
Texniki peşə təhsili şöbəsi**